



Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyi

Azərbaycanlıq ideyasının təbliği – “Heydər Əliyev İli”

Aynur Turan

Hər bir xalqın ədəbiyyat tarixinde elə şəxsiyyətlər olur ki, onların yaratdığı sənət möcüzələri əbədi olaraq qalır, neçə-neçə nəsillərin bədii zövqünü oxşayır. Azərbaycan ədəbiyyatı tarixi belə şəxsiyyətlərin adı və ədəbi ısrı ilə sıx zəngindir. Onların hər birinin yaradıcılığı bir dünya olub, öz epoxasının həyatına güzgü tutmaqla həqiqətləri bize çatdırır. Bunların içərisində görkəmli Azərbaycan şairi Hüseyin Cavidin xüsusi yeri vardır.

Azərbaycan tarixinin XIX-XX əsrləri çox mürəkkəb dövrdür. Bu dövrdə dünya miqyasında içtimai-siyasi fikir toqquşmaları baş vermiş, epoxalar, iqtimai-iqtisadi formasiyalar bir-birini əvəzləmiş və bütün bunlar nəhəng qanlı inqilablarla müşayiət olunmuşdur. Dünyada baş verən bu hadisələr dönyanın əhəmiyyətli parçası olan Azərbaycandan da yan ötməmiş, bütün bu mübarizələr xalqımızın tarixində də özünə yer almışdır. Vaxtıla fikir meydانlarında qarşı-qarşıya bu nəhənglərin qoyuq getdiyi ısrə bu gün nəzər saldıqda aydın şəkildə görürük ki, həmin dövrün adları çəkilən və çəkilməyən nümayəndələri bütün varlığı ile Azərbaycan xalqına bağlı olmuş, xalqımızın xoş gələcəyi uğrunda çarşılaşmışlar. Hüseyin Cavid haqqında çox yazıilib. Tədqiqatçılarımız onun poeziyasının dərinliklərinə baş vurub, professor Kamran Əliyevin təbiri ilə desək, “Cavid möcüzəsi” ninsirlərini açmağa çalışıblar. Məraqlıdır ki, bu poeziyanın cazibəsi onun sirlərinə vəqif olduqca azalmaq əvəzinə, öz cazibədarlığını daha da artırır. XX əsr Azərbaycan ədəbiyyatının zirvəsində dayanan Hüseyin Cavid ədəbi-bədii-estetik fikir tariximizdə adı qızıl hərflərlə yazılın, sözle möhtəşəm abidə yarananlardandır. Yaşadığı üç ölkədə şahidi olduğu hadisələrin ümumiləşmiş bədii əksini romantik şəkildə yaradan sənətkar az müdəddət içərisində şöhrətin ən yüksək zirvəsinə çatdı. Əsərləri tamşaşa qoyuldu, dillər əzbəri oldu. 1910-cu ildə yazdığı birperdəli “Ana” dramının məramı “Mənim tanrıñ gəzəllikdir, sevgidir” ideyası ilə səsleşir. Oğlunun qatlini lənətləyən ana düşmənini sağ buraxır, onu xilas olmasına kömək edir. Çünkü ana qəlbini sevgi və mərhəmətlə doludur. Övlad itkisindən nə qədər sarsılsa da, intiqamı taleyin ixtiyarına buraxır, zamana öz böyük ürəyinin hökmü ilə meydan oxuyur.

Ulu Önder Heydər Əliyev 1996-ci ildə Hüseyin Cavidin məqbərəsinin Naxçıvanda təntə-

neli açılışı mərasimində söylədiyi tarixi nitqdə Naxçıvanı ən yüksək sözlerle xarakterizə edərək demişdi: «Naxçıvan Azərbaycanın gözel bir guşəsidir. Naxçıvan Azərbaycan xalqının qədim tarixini eks etdirən müqəddəs bir torpaqdır. Naxçıvan böyük şəxsiy-

ibarət olan görkəmli şair və dramaturq Hüseyin Cavid öz dəstxətti ilə Azərbaycan ədəbiyyatında yeni mərhələnin əsasını, eləcə də mənzum dramın bünövrəsini qoymuşdur. Sələf və xələflərinə bənzəməyən Hüseyin Cavid ürəyi susdurulana qədər vicdanının dediklərini yazar və ömrü boyu həqiqətən əsiri olan, gözəlliə tapınan bir mütefəkkir idi. Hüseyin Cavid elə bir həqiqətin əsiri idi ki, o altun saraylara, daş zindanlara, vəhşi pəncərelərə, tikanlı məftillərə, dəmir qəfəslərə meydan oxuyurdu.

Ulu sələflərindən xeyli cavan olmasına, 141 yaşının hələ təzətəzə tamam olmasına baxmayaraq, böyük sənətkarımız, babalarının layıqli xəlefİ, istedadlı şair və dramaturq Hüseyin Cavid də əsərlərində yaratdığı ölməz hikmətlərə görə Azərbaycan ədəbiyatında və ədəbi-fəlsəfi təkərində həkim adını daşımağa layıq olan azyaşlı şəxsiyyətlərdən biri kimi

dönmək istəmirdi. Siyasi hadisələrin tügən etdiyi 20-30-cu illər sovet cəmiyyətində məsələ ağlaşılmaz dərcədə mürekkeb idi. Kohnəni darmadağın dağıdıb, onun xarabaliqları üstündə quruculuq işləri aparan bolşeviklər ədəbiyyata özlərinin təbliğat və təşviqat vasitəsi kimi baxırdılar, onlar verdiklərini qonorar, vəzifə və imtiyazlar müqabiləndə yazıçılarından məhz bolşevizmi təbliğ edən alovlu əsərlər tələb edirdilər. Bunun acı nəticəsi 1937-ci ilə Cavid kommunist istibdadının qurbanı oldu, yəni Cavid represiyaının ilk qurbanlarından birine çevrildi. Əlbəttə, 1937-ci ilin qanlı hadisələri qəfildən baş verədi. Əvvəl-əvvəl bu hadisələrə həzırlı tədbirləri görüldü. 1937-ci il repressiyasına hazırlıq işlərinin görülməsində ədəbi tənqid xüsusi canfəşanlıq edir və mənfur rol oynayırdı. H.Cavidin sovet dövrüne qədərki əsərləri ağır mühakimə olunduğu kimi, 20-ci ildən

sürülən əsas ittihamları rədd etdi. O vaxt “günahı” ni boynuna alanları gülləyir, onarın aile üzvlərini isə həbs edirdilər. Məsələn, Ə.Cavadı, S.Hüseyni gülləmiş, xanımlarını, uşaqlarını həbs etmişdilər. H.Cavid “günahı” larını boynuna almamaqla ailesini həbs olunmaqdən xilas etdi. Cavid həbs edilərkən Sibirə göndərildi.

1941-ci ildə 63 yaşılı şair İrkutsk vilayətinin Şevchenko qəsəbəsindəki həbs düşərgəsində əyaqlarının donması səbəbindən vəfat etdi. H.Cavid 1956-ci ildə bəraət aldı, 1982-ci ildə şairin nəşri ümummilli lider Heydər Əliyevin təşəbbüsü, təşkilatçılığı və göstərişi ilə Sibirdən getirilib Naxçıvanda dəfn olunmuşdur. 1996-ci ildə H.Cavidə doğulduğu Naxçıvan şəhərində əzəmətli məqbərə ucaldıldı. Geləcəkdə adının etiramlı anılacağına görə H.Cavid ona həqarət edib gülənlərin, onu alçaltmaq istəyənlərin

Dahilərin hamisi



yetlər yetişdirmiş bir torpaqdır. Naxçıvan Azərbaycan xalqının tarixini eks etdirən abidələri özündə cəmləşdirən bir diyarıdır.» (Heydər Əliyev. Ədəbiyyatın yüksək borcu və amali. Bakı, 1996, s. 365.) Ulu Önderin bu dərin mənali sözləri Naxçıvanı səciyyələndirmək və tanıtmaq, onun malik olduğunu və malik olacağının mədəni-mənəvi sərvətləri səciyyələndirmək baxımından bütöv bir ensiklopediyadan daha zəngin material, dərin bilgi verir desək, o qədər də böyük mübələğə olmaz.

Söze və sənətə diqqət və qayğı mühitində dünyaya göz açmış və nəşvü nüma tapmış Heydər Əliyevin də müdrik bir söz xidridə kimi böyüməsi çox təbii idi.

Hüseyin Cavid yaradıcılığı və cavidlər ailəsi ilə tanışlığı 1981-ci ildə böyük şairin 100 illiyi münasibətə qəbul edilmiş qərardan çox-çox əvvəller, hələ Ulu Öndərin uşaqlığı və ilk gəndiliy dövründə baş vermişdir. Ümummilli liderimizin heyrətamız fenomenal yaddaşı sayəsində sonralar xatırladığına görə, Hüseyin Cavidin böyük qardaşı Şeyx Məhəmməd Naxçıvanda onun ilk ana dili müəllimi olmuşdur. Sonralar Hüseyin Cavidin qızı Turan Cavidla səhbətində Heydər Əliyev öz müəlliminə xatırlayaraq deyəcəkdi:

«Mənə ilk Azərbaycan dilini öyrədən Şeyx Məhəmməddir. Gözəl müəllim idi. Amma çox tələbkardı, hətta demək olar ki, əzazil idi.

Məqsədi vətəninə, milletinə fədakarlıqla xidmət etməkdən

nəzərə çarpmaqdadır. Hüseyin Cavid də xalqımızın yetirdiyi böyük söz sənətkarı və mütefəkkir kimi, özündən əvvəki mədəni-mənəvi xəzinəni mənimsəmiş və ölməz fikir və obrazları ilə daha da zənginləşdirilmişdir. Bütönlər, nəhəng bir sənətkar kimi Cavidin bılık və məlumat dairəsinin heyrətamız dərəcədə genişləyindən, onun xalq müdürüy xəzinəsinə olduqca yaxınlığından xəbər verir. Elə bu səbəbdəndir ki, Cavid aforizmləri Azərbaycan xalq müdürüyünün ayrılmaz əlaməti olan dərin humanizmi, ümumbaşarı xarakter və mənəyüki daşımı ilə seçilir.

Bəşər övladı dünya ağmamışdan onun alın yazısı yazılır. Kiminin qismətinə xoş günlər, kiminin taleyinə ağırlı məqamlarla dolu həyat düşür. Əzəblə, ağırlı-acılı ömür yaşayanlardan biri də Hüseyin Cavid olmuşdur. Xalqımızın bu görkəmli qələm sahibi bütün yaşam boyu haqsızlıqlarla qarşılaşmış, əyilməmiş, yüksək mətinliklə, dəyənat və düzüm göstərmış, bütün çətinliklərə sinə gərmişdir. Ulu Tanrı məz simşayan, əyilməyen insanlara bu qisməti yazır, onların taleyin sərt siqnaqlarından keçirir. Cavid əfendi-nin yaradıcılığı ilk əvvəllər rəğbətlə qarşılıqla da, iblislərin səyində qasırğalara tuş gəldi. 1920-ci ildə Rusiya tərəfindən işğal olunduqdan sonra milli təfəkkürlü ziyalılarının sixşdırılması, təqib edilməsi başlandı. Bütönlər təqib və təzyiqlərə baxmayaraq, H.Cavid yaradıcılıq yolundan

sonra yazdıqları da ədəbi tənqidin kəskin hücumlarına məruz qalırdı. Cavid türk xalqlarının mənəvi birliyini diqqət mərkəzine çəkməklə yalançı beynəmıləlciliyə qarşı çıxır, mövzularını müxtəlif xalqların həyatından almaqla yalançı vətənpərvərliy rədd edir. İnanmaq çətindir amma həqiqət budur ki, həm millətçi, həm də xalq düşməni kimi ittihəm olunsa da, H.Cavid dənmedən öz yol ilə gedir və bu yol onu vaxtsız ölümə aparırı.

Cavidin ölüm hökmünü İ.V.Stalin verdi: “Bu cənabları işçi sınıfın düşmənləri kimi, vətənimizin xainları kimi amansızcasına darmadağın etmek və onların kökünü kəsmək lazımdır”. İ.V.Stalinın sözüne M.Bağirov dərhal “bəli” cavabını verdi: “Bir baxın, Yazıçılar İttifaqında kimlər əyləşmişdir? Vətən xainları H.Cavid, M.Müşfiq, Ə.Cavad və başqları. M.Bağirovun qurultaydakı çıxışından dərhal sonra adları çəkilən yazıçılar, eləcə də Cavid həbs olundu. İrəli sürülen ittihamlar təsdiq olunsun deyə NKVD dəstaqxanasında müxtəlif işgəncə üsullarından istifadə olunurdu: yuxus saxlamaq, xüsusi qurğulardan istifadə etməklə kameralaya soyuq hava üfürmek, döşəməyə soyuq su buraxmaq, aile üzvlərinin həbs olunacağı ilə hədələmək, gözlərinə güclü işq salmaq və s. Bütönlər bu işgəncələrə baxmayaraq H.Cavid ona qarşı

Müşkinaz xanımın xatirələrində öz əksini tapıb. Bu kitabda duyulan xıffet böyük bir məhəbbətin dərinliyindən, vəfalılığın, sədaqətin nəhayətsizliyindən xəbər verir: “...Ümid edirəm ki, Cavidim gelecek, yaralı ürəyimə təselli verəcək, göz yaşımlı siləcək. Keçirdiyim günləri qələmə alacaq. Əfsus ki, o yolu gedən gəlməzmiş”. Hüseyin Cavidin zəngin ısrı və dərin psixologizm, humanizm və beynəmıləlcilikə aşılanmış əsərləri Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil olmuşdur. Belə bir qıymətli ısrı öyrənmək, onu nəsillərə çatdırmaq böyük insarparvar və vətənpərvər şairimizə ən dəyərli mənəvi abidədir. Cavid “ədəbi”, “həmişəyəşar” deməkdir. O, bu gün Bakıda ucaldılan abidəsi, Naxçıvandakı məqbərəsi ilə dillərdə, ürəkərdə, beynlərdə sayışan şeirlərlə, səhnələrdəki şeysləri ilə yaşayır. Cavid həyatı bitəcəksiz bir ömürdür.

Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur